



Qədim, doğma Qobustanım

QOBUSTAN

Qobustan Rayon İcra Hakimiyyətinin orqanı

Qəzet 1992-ci ildən çıxır * İCTİMAİ-SİYASİ QƏZET * №005 (188) iyun 2019-cu il

Qobustan rayonunda 15 İyun " Milli Qurtuluş günü" nə həsr olunmuş tədbir keçirildi



Qobustan rayonunda 15 İyun " Milli Qurtuluş günü" nə həsr olunmuş tədbir keçirildi. Rayon ictimaiyyətinin nümayəndələri Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə qızıl gül dəstələri düzdülər.

Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. İlk növbədə rayon İcra Hakimiyyətinin başçısının müavini Məhərrət Əkbərov çıxış edərək bütün Qobustanlıları əziz və müqəddəs bayram olan "Milli Qurtuluş günü" münasibətilə səmimi-qəlbədən təbrik etdi. O, qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan əl günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 İyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərinlərdən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətəni, xalqını sevən, həmin çətin, ağırlı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri

ilə görənlər üçün 15 İyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yarıdan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir.

Bildiyiniz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürüst eksperimentlər dövrü kimi xatırlanır.

Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi.



Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdilər. Ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini bildirdilər.

Rəsmi hissə bitdikdən sonra tədbir Gənclər Mərkəzində rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı geniş konsert proqramı ilə davam etdirildi. Sənətçilərin çıxışları tədbir iştirakçıları tərəfindən yüksək səviyyədə qarşılandı.

Redaktor



17 iyun tibb işçilərinin peşə bayramı günüdür



İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qaçığına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.

Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.

İndi Azərbaycanda öz sənətinin sirlərinə dərinləndən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Belə ki, rayonumuzda Səhiyyə işçilərinin peşə bayramı ərəfinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak ediblər.

Dövlətimizin başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Bildirildi ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasının fəaliyyət göstərdiyi bina 1965-ci ildə Mərəzə Qəsəbə Xəstəxanası qismində istifadəyə verilib və 1991-ci ildən isə Qobustan Rayon Mərkəzi Xəstəxanası kimi fəaliyyət göstərib. Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə 2014-cü ildə başlanılıb. İnşaat işləri 2018-ci ildə başa çatdırılıb.



Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, 90 çarpayılıq Qobustan Rayon Mərkəzi Xəstəxanasının inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Burada əsas korpusla yanaşı, terapiya və təcili-tibbi yardım binası, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qobustan Rayon Şöbəsinin binaları inşa olunub. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Bu avadanlıq

hər biri istər müalicə, istərsə də müayinə işini ən yüksək səviyyədə və dəqiqliklə yerinə yetirməyə hertərəfli imkan verir. Xəstəxanada cərrahiyyə, terapiya, təcili tibbi yardım, doğum və ginekologiya, uşaq xəstəlikləri, poliklinika, infeksiya xəstəlikləri, şüa diaqnostika (radiologiya), reanimasiya və digər şöbələr fəaliyyət göstərəcək. Xəstəxananın laboratoriyaları da müasir səviyyədədir. Burada laborator müayinələri yüksək dəqiqliklə və qısa müddətdə aparmaq üçün hertərəfli şərait var. Hazırda xəstəxanada 26 həkim və 51 orta tibb işçisi çalışır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu tibb ocağının kollektivi

ilə görüşdülər.

Xəstəxananın kollektivini təbrik edən Prezident İlham Əliyev dedi:

- Əlamətdar hadisədir. Sizi bu hadisə münasibətilə təbrik edirəm. Şadam ki, Qobustan rayonunda da müasir tibb ocağı yaradılıb və ən yüksək standartlara cavab verir.

Ölkəmizin hər bir yerində yeni xəstəxanalar tikilir. Son illər ərzində 640-dan çox müasir tibb müəssisəsi yaradılıb. Bunun əsas məqsədi vətəndaşlara xidmət etməkdir. Burada quraşdırılan avadanlıq, yaradılan şərait ən yüksək standartlara cavab verir. Ən qabaqcıl ölkələrdəki xəstəxanalarda hansı müasir avadanlıq varsa, burada da var. Əsas məsələ ondadır ki, xəstələrə

üçün 70-dən çox iş yeri yaradılıb. Yeni, bu xəstəxananın açılması bir daha bizim uğurlu siyasətimizi göstərir. Onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və sosial sahə prioritet sahədir.

Bu il altı milyona yaxın insan dövlət xətti ilə müayinədən keçəcək. Biz bu proqramı bir neçə ildir ki, uğurla icra edirik. Hesab edirəm ki, dünya miqyasında bu, artıq özünü tam doğrultmuş bir təcrübədir. Dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikir, vətəndaşlara imkan yaradır ki, pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm böyük şəhərlərdə, həm də əhali o qədər də böyük olmayan rayonlarda bütün digər sosial obyektlər

yaradılır.

Qobustan rayonunun əhali təqribən 50 minə yaxındır. Şəhərdə 7 min insan yaşayır. Baxın, rayonun inkişafı, infrastrukturun yaradılması, yolların çəkilməsi ilə bağlı nə qədər böyük işlər görülür. Hər bir bölgədə bütün sahələrdə inkişaf, müasir yaşama olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir. Bu gün biz bunun bariz nümunəsinin şahidiyik. Bu xəstəxana həm xarici görünüşü, həm də daxili tərtibatı baxımından göz oxşayır.

Bu münasibətlə Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayırıq.

Redaktor



Qobustan rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirildi



Qobustan rayonunda 23 iyun - Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir və mükafatlandırma oldu.

Qobustan rayonunda 23 iyun "Dövlət Qulluqçuları" peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi. Rayonda çalışan dövlət qulluqçuları Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə qızılı güllər, tər qərənfəllər düzdülər.

Qobustan Rayon icra Hakimiyyətinin başçısı cənab Adil Məmmədov dövlət qulluqçularını təbrik etdi. Onlara gələcəkdə çətin və şərəfli işlərində uğurlar arzuladı. Rayon İcra Hakimiyyətinin başçısı çıxışında qeyd etdi ki, hər bir dövlət qulluqçusu xalqın xidmətçisidir. 23 iyun ölkəmizdə Dövlət

Qulluqçularının peşə bayramı kimi qeyd olunur. Dövlət Qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsi nəzərə alınaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb.

Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1995-



ci ildə qəbul olunan Konstitusiyaya ölkəmizdə dövlət quruluşu və idarəçilik prinsiplərini təsbit edir. Ölkəmizdə Dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də qəbul

edilən "Dövlət qulluğu haqqında" Qanundur. Bu Qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, döv-

lət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib.

İndi ölkəmizdə fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və digər qurumlarda 30 minə yaxın dövlət qulluqçusu çalışır. 10 mindən çox şəxs isə dövlət qulluqçusu kimi pensiya alır. Onuda qeyd edək ki, Qobustan rayonunda 142 nəfər dövlət qulluqçusu var. Bunlardan 119 nəfəri inzibati 23 nəfəri isə yardımçı dövlət qulluqçusu vəzifələrində çalışırlar. Onlardan 115 nəfəri kişi, 27 nəfəri isə qadın dövlət qulluqçularıdır.

Qobustan rayon İcra Hakimiyyətinin başçısı dövlət qulluğunda fərqlənən dövlət qulluqçularına fəxri fərmanlar təqdim etdi.

N.Xanalıyev

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ərəbşahverdi kənd sakinləri ilə səyyar görüş keçirdi



2019-cu il iyun ayının 24-də, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Ərəbşahverdi kənd sakinləri ilə səyyar görüş keçirdi. Görüşdə Rayon

İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, xidmət sahələrinin rəhbərləri iştirak edirdi. Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və qurucu-



luq işlərinə görə ölkə rəhbərlərinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bezi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon ic-



ra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Çalov kənd sakinləri ilə səyyar görüş keçirdi



Qobustan rayon Çalov kənd ümumi orta məktəbdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov Çalov kənd sakinləri ilə səyyar görüş keçirdi.



Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın şöbə müdirləri iştirak edirdi. Sakinlər çıxış edərək rayonumuzda gedən abadlıq və quruculuq işləri



nə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

miyyətinin başçısı Adil Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verdi.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.

Tarixə nəzər salsaq görürük ki, Milli Ordumuzun yaradılması hələ Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təsadüf edir. O vaxtlar Rusiya imperiyasının müsəlman xalqlarına həqarətli münasibəti, onların orduda xidmətdən "azad" edilməsi bu xalqların hərbi işləri yadırgamasına gətirib çıxarmışdı. 1917-1918-ci illərdə erməni təcavüzünün güclənməsi Azərbaycan türklərini fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaranmış vəziyyət təcili olaraq ordu quruculuğuna başlamağı tələb edirdi. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər.

Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzalara erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriş-təlillik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darma-dağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qayta-başı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generaları var idi.

AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu işə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin

26 iyun Silahlı Qüvvələr Günü



yaratmışdır.

Lakin hələ yaxın keçmişdə Azərbaycan ordusu yaradılmasına başlanıldığı vaxtdan müxtəlif təzyiqlərə məruz qaldı. Həm xaricdən, həm də daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməkdir. Belə ki, sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərbi elminə dərin yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbiçilərin yetişdirilməsinə imkan verməkdir. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə gümnaşlı şərtlərlə qəbul olunmasına nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabıt kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbiçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Lakin bu nailiyyətlər asanlıqla əldə edilməmiş, çox mürəkkəb və çətin tarixi inkişaf yolu keçmişdir.

Azərbaycan Respublikası 16 il əvvəl öz dövlət müstəqilliyini bərpa edərkən artıq Ermənistan Respublikası ilə müharibə vəziyyətində idi. Tarix boyu Azərbaycana qarşı ərazi iddiasında olan ermənilər onlara havadarlıq edən və ölkəmizi parçalamaq, onun müstəqilliyinə mane olmaq istəyən digər qüvvələrlə birlikdə bir hissəsini işğal etmişdilər. O zaman Azərbaycan rəhbərlik edən şəxslər qətiyyətsizlik və iradəsizlik nümayiş etdirərək Silahlı Qüvvələri yarada bilmədilər.

1991-ci ilin sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir şey göstərmirdi.

SSRİ-nin tərkibində qalmaq, ittifaq orqanlarının himayəsi altında yaşamağa və onun vahid ordusunun saxlanmasına meyli olan Ayaz Mütəllibov Azərbaycanın müstəqil ordusunun formalaşmasında heç də maraqlı deyildi. Ona görə də orduya dövlət səviyyəsində lazımi diqqət yetirilmir, onun təşkilatlanması üçün zəruri tədbirlər görülmürdü. Nisbətən qısa dövrdə dörd müdafiə nazirinin dəyişdirilməsi ordu quruculuğuna mənfi təsir göstərməklə yanaşı, ona olan münasibəti təzahür etdirirdi.

AXC-Müsavat hakimiyyəti dövründə də ölkəmizin ərazi bütövlüyünün qorunması üçün lazımi tədbirlər həyata keçirilmirdi. O vaxtki iqtidar sərişsizliyi üzündən düşünülmüş hərbi siyasət yeritmək qabiliyyətində olmadığına görə ölkəni və əhalini hər cür silah və hərbi texnika ilə təchiz

edilmiş düşmənin ordusundan qoruya bilmir, onun qarşısında aciz qalırdı.

Belə vəziyyətin yaranmasında günahkar olan o zamankı dövlət rəhbərləri sonralar bu halı etiraf etmək məcburiyyətində qalmışdılar.

Hərbi iş üzrə heç bir biliyi və sərişəsi olmayan Fəhmin Hacıyev və bu baxımdan ondan fərqlənməyən Tahir Əliyevin, Rəhim Qaziyevin, Surət Hüseynovun Silahlı Qüvvələrdə yüksək vəzifələrə təyin edilməsi ordunun mənafeələrinə ciddi ziyan vurmuşdu. Bu şəxslər peşəkar zabıt kadrlarına inamsızlıq göstərər, onları ordudan uzaqlaşdırır, ordu quruculuğunda sərişəsi olmayan öz yaxın adamlarını şəxsi sədaqət əsasında yüksək vəzifələrə təyin edirdilər.

Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çekişmələrin geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat-təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu.

Bütün bunların nəticəsində erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi.

Ölkə daxilində hakimiyyətsizlik, qarışıqlıq və xaos, siyasi çekişmələr, ordunun iflic vəziyyətində olması, ərazilərin işğalı, ölkənin parçalanması və müstəqilliyin itirilməsi təhlükəsi əhalidə ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və orduya, sabahkı günə inamsızlıq hissləri yaratmışdı.

Məhz belə bir ağır böhranlı

şəraitdə Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Naxçıvana, xalqın layiqli oğlu Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi.

Yalnız Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmənlər öz havadarlarının köməyindən və silahlı sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarçılıq Məktəbi adlandırılmışdır.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumaqdadır.

Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.

Redaktor

Qobustan rayon Dərəkənd kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi



Qobustan rayon Dərəkənd kəndində RİH başçısı cənab Adil Məmmədov kənd sakinləri ilə görüş keçirdi. Görüşdə ilk öncə Dərəkənd kənd İƏD üzrə nümayəndə əvəzi Cövdət Şərifov hesabat verərək il ərzində kənddə görülən işlər barədə danışdı.

O, kənddə hal-hazırda yaşayan ailələr haqqında məlumat verdikdən sonra qeyd etdi ki, əhalinin əsas məşğuliyyəti əkinçilik, heyvandarlıqdır.


Sonra kənd əhalisindən Ədilov Ziyafəddin Nuralı oğlu çıxış edərək rayonumuzda aparılan quruculuq-abadlıq işlərinə görə cənab Preziden-



timizə kənd sakinləri adından öz təşəkkürlərini bildirdi. Niftəliyev Yaşar Şahməddin oğlu kəndin tibb məntəqəsi qezalı vəziyyətə düşüb ona görə də xahiş etdi ki, bu məsələdə köməklik göstəril-

sin. İsrailova İbadət Ağasən qızı kənd məktəbinin təmir olunmasını xahiş etdi

Kənd əhalisinin rahatlığı üçün kəndə gələn yolun çəkilərək əhalinin istifadəsinə verildiyi üçün



ölkə rəhbərinə, cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Sonda Qobustan RİH başçısı cənab Adil Məmmədov kənddə kənd təsərrüfatına xüsusi yer verildiyini və bütün əkin-

lərin aqrotexniki qaydalara əməl etdiyini və ziyanvericilərə qarşı aparılan mübarizənin qənaətbəxş hesab edildiyini qeyd etdi. Sonra qeyd etdi ki, biçin vaxtıdır, ona görə də daha da diqqətli

olub taxılı sahələrdən itkisiz biçib götürmək lazımdır. Bunun üçün bəş qəder texnikanın olduğunu qeyd etdi. Kənd əhalisinə işlərində uğurlar arzuladı.

R.Şahbazov

1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimizə yox olmaq təhlükəsindən xilas edilib.

Azərbaycan 1991-ci ilin 18 oktyabrında yenidən müstəqillik qazandıqdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə ictimai həyatın bütün sahələrində hökm sürən xaos, hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, anarxiya respublikanı bürüdü. Erməni təcavüzü get-gedə daha geniş miqyas alırdı. Respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.

1993-cü ilin yayında vətəndaş müharibəsi həddinə qədər yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altına aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin ağır sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasına aparmağa qadir liderə ehtiyac olduğu zərurəti yaratmışdı. Cəmiyyətin

15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür

bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenidən bərpa etmiş ölkəni düşüdü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Ulu öndər Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın üreyinin səsi idi. Vətənin belə ağır günündə xalq Azərbaycanın böyük oğlu Ümummilli lider Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli lider iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ulu öndər qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi və bununla da ölkədə yeni eranın başlanğıcı qoyuldu.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata

keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Ulu öndər Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Məhz mürəkkəb siyasi şəraitdə Ulu öndərin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Ümummilli liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çekişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hü-

quqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.

Ümummilli liderimiz Heydər Əliyev respublikada qanunçuluğun təmin olunmasını, vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə qorunmasını özünün başlıca fəaliyyət prinsiplərindən biri elan etmiş, bu ali məqsədlərin gerçəkləşdirilməsinə yönəlmiş çoxşaxəli islahatların həyata keçirilməsini daim diqqətdə saxlamışdır. Ulu öndərimiz sivil, dünyəvi dövlət quruculuğu prosesinin ilkin şərti kimi fundamental insan hüquq və azadlıqlarının müdafiəsi zərurətini ona şərait yaradılmasının vacibliyini çiq-

xışlarında xüsusi qeyd etmişdir.

Dahi liderin mütərəqqi ideyaları milli inkişafın təkanverici amilinə çevrilmişdir. "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz" - tezisini özünün həyat kredosuna çevirmiş bu əvəzolunmaz şəxsiyyətin əsasını qoyduğu strateji siyasi kurs təkə Ümummilli deyil, həm də fərdlərə aid maraqları özündə ehtiva etdiyindən, ölkədə konstitusion insan hüquq və azadlıqlarının təminatı məsələsi demokratik inkişaf sahəsində daim prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirilmişdir.

Ötən müddətdə milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan kompleks tədbirlər qanunçuluğun təminatına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlıqla mübarizə tədbirlərinin genişləndirilməsinə real şərait yaratmışdır.

Prokurorluq orqanlarının qanunçuluğun təmini və insan hüquq və azad-

lıqlarının müdafiəsi sahəsində nüfuzlu təsisatların qurulması, yenidən strukturlaşaraq fəaliyyətini dövrün tələbləri səviyyəsində qurması məhz Ulu öndərimizin rəhbərliyi altında aparılmış mütərəqqi islahatlar nəticəsində mümkün olmuşdur.

Bu gün qazanılan nailiyyətlərin əsasında Ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident cənab İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bunun nəticəsində Azərbaycan dünyanın inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gün-gündən artan dövlətinə çevrilib, möhtəşəm iqtisadi uğurlara imza atıb.

Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Günü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Qobustan rayon prokurorluğunun müstəntiqi, kiçik ədliyyə müşaviri Çingiz Əli-zadə

Zirvəyə apararı yol

1993-cü ilin 15 iyun tarixi ərəfəsində müstəqil respublikamızın tarixində ən ağır dövr yaşanırdı. Düşmən təcavüzünə məruz qalan ölkənin daxilində vətəndaş müharibəsi alovlandı. Ölkəmiz parçalanmaq, məhv olmaq, "ölüm-dirim" dilemması qarşısında qalmışdı.

Ölkədə yaranmış xaosdan, anarxiyadan, özbaşınalıqdan, hakimiyyətdə olan AXC-Müsavat cütliyyətinin xalqa zidd siyasətindən cana doyan xalq nicat yolunu uzun illər dövlətçilik təcrübəsi olan ümummilli lider Heydər Əliyevdə gördü. Həmin nəzərləri o dövrdə Naxçıvanda yaşayan dahi rəhbər Heydər Əliyevə dikilmişdi. Belə bir çətin və ağır məqamda xalq bir daha müdriklik göstərərək dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevə müraciət etdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın tarixində yeni eranın təməli olmaqla Qurtuluş bayramına çevrildi. Xalq 1988-ci ildən düşdüyü faciələrdən birdəfəlik xilas oldu.

Əsrin ən böyük azərbaycanlısı, xalqın xilaskarı, müstəqil dövlətimizin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xalqımız və millətimiz qarşısındakı əvəzsiz



Füzuli Güllaliyev,
YAP Qobustan
rayon təşkilatının sədri


xidmətlərindən biri də onun müstəqil dövlətimizin gələcək inkişaf strategiyasını hazırlaması və bu strategiyayı həyata keçirə biləcək lideri- cənab İlham Əliyevi yetişdirərək dövlətimizin sükənətini etibarlı əllərə tapşırmasıdır. Ulu Öndər cənab İlham Əliyev haqqında deyirdi: "İnanıram ki, mənim axıra çatdırı bilmədiyim tələyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırı biləcək. Mən ona özüm qədər inanıram və gələcəyini böyük ümidlərlə bəsləyirəm."

Ulu öndər Heydər Əliyev siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata

keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz daha da möhkəmlənib, Azərbaycan regionun lider dövlətinə çevrilib. Məhz görülən bu işlərin nəticəsidir ki, xalqımızın həyat səviyyəsi günbəgün yüksəlir. Hər bir azərbaycanlı kimi, qobustanlılar da bu yüksəlişi, bu tərəqqini, bu inkişafı, rifahımızın yaxşılaşmasını gündəlik həyatlarında hiss edir və görürlər. Yüz illərdir suya həsrət qalan kəndlərimizə su -həyat verilib, heç bir dövrdə asfaltı olmayan yollarımız asfaltlaşıb, əvvəllər boz səhranı xatırladan Qobustan indi şəhərə çevrilib, yüzlərlə yeni və bir-birindən yaraşlıq fərdi yaşayış evləri onlarla yeni inzibati binalar, yeni müasir tələblərə cavab verən xəstəxana binası, 20 yeni məktəb binası tikilib istifadəyə verilib. Ulu Öndərin adını daşıyan park salınıb, gənclər və uşaqlar üçün əyləncə mərkəzləri tikilib istifadəyə verilib. Son illərdə rayonda 250-dən çox fərdi yaşayış evi, 8 yeni məktəb binası, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 4 məktəb binası tikilib istifadəyə verilib. Qarabağ əlilləri və şəhid ailələri üçün 8 mənzilli yaşayış binası, 3 Qarabağ əlili üçün 3 otaqlı fərdi mənzillər tikilib istifadəyə verilib. Qarabağ əlilləri

üçün tikilmiş 16 mənzilli yaşayış binası da artıq onların istifadəsindədir. Bundan əlavə, Qobustan şəhərində yeni Şahmat məktəbi, Qobustan şəhər 3 sayılı tam orta məktəbi üçün 624 yerlik yeni məktəb binası, Təsi, Sədəf, Şıxzerli kənd ümumi orta məktəbləri üçün modul tipli binalar, 2 yeni hər biri yüz yerlik olmaqla uşaq bağçası tikilib.

Ölkə Prezidenti cənab İlham Əliyev bu günlərdə rayonumuzda artıq beşinci dəfə səfərdə olub. Səfər zamanı cənab Prezidentin bir sıra sosial obyektlərin, Bakı-Şamaxı-Yevlax-magistral yolundan Poladlıya gedən və 6 kəndin əhalisinə xidmət edən yeni salınan yolun, rayon xəstəxanasının yeni binasının, 200 nəfərin çalışacağı "Azərxaçça" ASC-nin Qobustan filialının, eləcə də Qobustan regional yun və boyaq bitkilərinin qəbulu məntəqəsinin açılışında iştirak etməsi ölkə rəhbərinin Qobustanın sosial iqtisadi inkişafına qayğısının bariz nümunəsi olub. Möhtərəm Prezidentimizin rayona səfəri və səfərdən dərhal sonra imzaladığı sərəncamlar bir daha dövlət başçısının regionların, o cümlədən Qobustan rayonunun sürətli inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Rayonda səfərdə olarkən bu işləri yüksək qiymətləndirən dövlətimizin başçısı demişdir: "Biz Qobustan rayonunun timsalında ölkəmizin ümumi inkişaf dinamikasını görürük."



Dövlət qulluqçularının təltif edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq **qərara alıram:**

Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

"Tərəqqi" medalı ilə

Şikarov Aftandil
Heybət oğlu

İlham Əliyev
Azərbaycan
Respublikasının
Prezidenti

Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkinə aparılıb.

Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir. İyulun 1-nə olan operativ məlumatlara görə, ölkə ərazisində 783147,6 hektar ərazidə taxıl biçini aparılıb, 319440 hektar ərazidə arpa, 463707,55 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2514610,9 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 32,1 sentner təşkil edir.

Qobustan rayonunda 2018-ci ilin əkin 2019-cu ilin məhsulu üçün 31972 hektarda payızlıq və yazlıq əkin səpin işləri aparılmış, o cümlədən 22258 hektarda buğda, 9382 ha arpa və 311 ha sahədə noxud səpin aparılmışdır.

Mülkiyyətçilərdən 40 ədəd torpaq nümunəsi götürülərək aqrokimyəvi analizlər aparılmış, nəticə barədə mülkiyyətçilərə arayışlar verilmişdir. O cümlədən Qobustan şəhər 10 ədəd, Ərəbşahverdi 2 ədəd, Cəmcəmli 2 ədəd, Göydərə 2 ədəd, Dərəkənd 5 ədəd, Sündü 3 ədəd, Cəyirli 2 ədəd, Təklə 1 ədəd, Çuxanlı 1 ədəd, Xilmilli 1 ədəd, Aqropark 10 ədəd, Şıxzahırlı 1 ədəd nümunələr götürülmüşdür.

2018-2019-cu əkin ilində 20410 ha sahədə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılmış, dövlət tərəfindən verilmiş 170 kq sinq fosfitdən və 160 kq brodivakum aldadıcı yem hazır-

Taxıl biçini davam edir



lanmış və 750 nəfər verilmişdir. Yenidən 4000 ha sahədə müşahidə aparılmış 2200 ha siyarətlənmə müşahidə olunmuşdur. Təsərrüfat subyekti hesabına 5844 ha sahədə siçanabənzər gəmiricilərə qarşı mübarizə aparılmışdır və bu proseslər davam etdiriləcəkdir.

Bu ilki əkin dövründə rayonda 29252 ha sahəyə yemləmə gübrəsi verilmiş 3250 ton mineral gübrədən istifadə edilmişdir. 25750 ha sahəyə əlaq otlarına qarşı herbisidlərlə mübarizə aparılmışdır. Lakin əlaq otu sayılan vələmirə qarşı dərmanlama aparılmadığı üçün əksər sahələr siyarətlənmiş bu da məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur. Bunun üçün əkinçiliklə məşğul olanlar mütemadi mariflənməli və əkinçilik qaydalarına düzgün riayət etməlidirlər.



Bu gün Qobustan rayonunda biçin işləri uğurla davam etdirilir. Əkilən məhsulun itgisiz yığılması üçün rayon rəhbərliyi tam qüvvəsi ilə çalışır. Məhsul yığılı üçün rayonumuzda bəş qəder konbayn var. Beləki Aqrolizinqin 12 ədəd, şəxsi 38 ədəd və kəndardan 32 ədəd konbayn biçin işlərinə cəlb olunmuşdur.

RIH başçısı cənab Adil Məmmədov şəxsən əhalinin əkdiiyi taxıl məhsulunu vaxtında, itkisiz biçməsi üçün öz tapşırıq və göstərişini verərək öz diqqətində saxlayır.

Bunun üçün müvafiq sərəncamla Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılmışdır.

Bu günkü günə kimi rayonumuzda 14318 ha buğda sahəsi, 9262 ha arpa sahələri biçilmişdir. Məhsuldarlıq buğda üçün 23,9 sentner, arpa üçün 23,7 sentner müəyyən olunmuşdur. DAİM -in verdiyi statistik məlumat əsasən sahələrdən 34220 ton buğda, 21950 ton arpa məhsulu əldə edilmişdir. Rayon üzrə ən yüksək məhsuldarlıq bu günkü gün üçün Dərəkənd və Poladlı kəndlərində olmuşdur. Hal-hazırda biçin işləri davam etdirilir.

Aparılan əkinçilik mariflənməsi nəticəsində fermerlər və kənd sakinləri taxıl sahələrində biçin işləri yekunlaşan kimi həmin sahələrdə şumlama işləri aparır. Beləki 8760 ha sahədə payızlıq əkin üçün yer şumlanmışdır və davam etdirilir.

Qobustan qəzetinin
baş redaktoru R.Şahbazov

QOBUSTAN BÖLGƏ TƏCRÜBƏ STANSİYASINDA TAXILÇILIĞA HƏSR EDİLMİŞ RESPUBLİKA MÜŞAVİRƏSİ KEÇİRİLDİ



Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və onun strukturuna daxil olan Qobustan Bölgə Təcrübə Stansiyasının birgə təşkilatçılığı ilə 21 iyun 2019-cu il tarixdə Qobustan rayonunda "Dəmyə şəraitində yeni taxıl sortları, texnologiyalar və nümunəvi əkinlərin nümayişi" nə həsr edilmiş respublika müşavirəsi keçirildi. Əsası 1953-cü ildə qoyulmuş Qobustan Bölgə Təcrübə Stansiyasında hər il 2000-nə qədər yerli və xaricdən introduksiya edilən buğda və arpa sort nümunələri üzərində tədqiqatlar aparılır və istehsal edilən yüksək reproduksiya 300-350 ton elit toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında dövlət və özəl toxumçuluq təsərrüfatlarına verilir. Mü-

şavirədə Kənd Təsərrüfatı Nazirliyinin və AMEA-nın müvafiq elmi-tədqiqat institutlarının alim və mütəxəssislərlə yanaşı, bölgənin fermerləri, kənd təsərrüfatı məhsul istehsalçıları, DAİM-lərin rəhbər və mütəxəssisləri iştirak etdirdilər. Müşavirəni giriş sözü ilə açan Qobustan rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov öz çıxışında müşavirənin məqsədi, əhəmiyyəti, Qobustan rayonunun ölkənin kənd təsərrüfatı məhsul istehsalındakı payı, rayonun kənd təsərrüfatının inkişafında rol oynayan prioritet istiqamətləri, cari təsərrüfat ilində biçinin gedişatı, qarşıda duran vəzifələr barəsində müşavirə iştirakçılarının diqqətinə çatdırdı. Qobustan DAİM-in direktoru Həsənağa Hüseynov kənd təsərrüfatının, xüsusən də onun taxılçılıq

sahəsinin ərzaq təhlükəsizliyinin təmin olunması baxımından ölkə iqtisadiyyatında strateji sahələrdən biri olduğunu, bu sahədə qarşıda duran həlli vacib məsələlər, kənd təsərrüfatında məhsuldarlığın artırılmasında və rəqabətqabiliyyətli məhsul istehsalında elmi-tədqiqat institutlarının, Aqrar Sənaye Kompleksinin inkişafında informasiya məsləhət xidmətinin rolu və sair məsələlərə toxundu. Əkinçilik ET İnstitutunun direktoru Cavanşir Tələi "Əkinçilik ET İnstitutunun taxılçılığa dair tədqiqat prioritetləri və taxıl yığımının vaxtında və itkisiz başa çatdırmaq üçün qarşıda duran vəzifələr" mövzusunda çıxış etdi. O, çıxışında respublikada taxıl biçinin uğurla davam etməsi, taxıl yığımının vaxtında başa çatdırmaq üçün nazirlikdə gö-

rülən əməli tədbirlərə, taxılçılıq sahəsində aparılan elmi-tədqiqatların əsas strateji istiqamətləri və tədqiqat prioritetlərinə və digər məsələlərə ətraflı toxundu. Qobustan BTS-nin direktoru Atabəy Cahangirov tədbirin gündəliyinə uyğun olaraq tarlada dəmyə şəraiti üçün yaradılmış yeni rayonlaşmış və perspektiv buğda, arpa sortlarının, yeni resursmühavizəedici innovativ texnologiyalar, nümunəvi əkinlərin üstünlükləri haqqında müşavirə iştirakçılarına məlumat verdi və əyani şəkildə nümayiş etdirdi. Müşavirə konstruktiv şəraitdə keçdi, mövzu ətrafında geniş müzakirələr aparıldı və fermerlərin sualları ətraflı cavablandırıldı.

Qobustan qəzetinin baş redaktoru R.Şahbazov

Nümayiş əkinləri				
Sıra sayı	Sortun adı	Mənşəyi	Sünbülləmə tarixi	Sarı pas
1	Qobustan	Azərbaycan	15.V	R
2	Əsgəran	Azərbaycan	16.V	R
3	Əzəmətli 95	Azərbaycan	15.V	R
4	Tale 38	Azərbaycan	20.V	R
5	Zirvə 85	Azərbaycan	15.V	30S
6	Günəşli	Azərbaycan	16.V	20MS
7	Layaqətli 80	Azərbaycan	16.V	R
8	Qırmızı gül 1	Azərbaycan	20.V	R
9	Qızıl buğda	Azərbaycan	17.V	20MS
10	Aran	Azərbaycan	22.V	20S
11	Baba 75	Azərbaycan	18.V	R
12	Bezostaya 1	Azərbaycan	20.V	30S
13	Murov 2	Azərbaycan	16.V	60S
14	Azəri	Azərbaycan	18.V	50S
15	Xəzri	Azərbaycan	19.V	R
16	Saba 2	Azərbaycan	21.V	80S
17	Yubiley 90	Azərbaycan	16.V	R
18	Gülüstən	Azərbaycan	16.V	R



Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş "Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

"Ən yaxşı təqdimat" müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, digər dövlət rəsmiləri, millət vəkili, təhsil müəssisələrinin, media qurumlarının rəhbərləri, təhsil ekspertləri, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil naziri Ceyhun Bayramov çıxış edərək bildirib ki,

"Ən yaxşı təqdimat" müsabiqəsinin qalibləri mükafatlandırılıb



ümummilli lider Heydər Əliyev təhsilin inkişafına daim böyük diqqət və qayğı göstərərək, təhsilin inkişafı hər zaman ümummilli liderin genişmiqyaslı fəaliyyətində prioritet sahə kimi mühüm yer tutub. Ulu öndər tərəfindən əsas qoyulan inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Təhsil naziri bu sahədə əhəmiyyətli işlərin görüldüyünü vurğulayıb. "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın icrası istiqamətində əldə edilmiş nailiyyətləri diqqətə çatdıran Ceyhun Bayramov qarşıda mühüm hədəflərin dayandığını da əlavə edib.

Ceyhun Bayramov bildirib ki, peşə təhsilinin əhatə dairəsinin

genişləndirilməsi, məktəbəqədər təhsillə əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması, ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən tədbirlər davam etdiriləcək.

Nazir əlavə edib ki, dövlət başçısı tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində ali təhsilin elçətanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunub.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr

müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün ölkədə təhsilin inkişafına əhəmiyyətli yer verilməsi, bu sahədə genişmiqyaslı islahatların həyata keçirilməsi Azərbaycanın uğurlu gələcəyinin təminatına xidmət göstərir.

"Ən yaxşı təqdimat" müsabiqəsinin əhəmiyyətinə toxunan Əli Əhmədov ümummilli liderin Azərbaycan xalqı və dövləti üçün göstərdiyi misilsiz xidmətlərdən danışıb. Əli Əhmədovun sözlərinə görə, bu müsabiqə ulu öndər Heydər Əliyevin zəngin irsinin mənimsənilməsi, gənclərin dövlətçilik məfkurəsinin formalaşması baxımından əhəmiyyətli rol oynayır.

Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Möhbəliyev çıxış edərək müsabiqənin gənclərin bilik və bacarıqlarının artırılmasına töhfə verdiyini qeyd edib. Səttar Möhbəliyev müsabiqə iştirakçılarının Komitə tərəfindən mükafatlandırılacağını deyib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə artıq bir ənənəyə çevrilən bu müsabiqənin gənclərin milli mənəvi və ümumbəşəri

dəyərlərə hörmətlə yanaşmasında xüsusi rol oynadığını qeyd edib. Elmir Vəlizadə ölkəmizdə gənclərin inkişafının hər zaman diqqət mərkəzində olduğunu da xüsusi vurğulayıb.

Mərasimdə müsabiqə qaliblərinin təqdimatlarından ibarət qısa videoçarx nümayiş olunub. Videoçarx Təhsil televiziya tərəfindən hazırlanıb.

Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib.

"Ən yaxşı təqdimat" müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 11 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 27 nəfər isə tərifnamə ilə təltif olunub. Bu tədbirdə Qobustan şəhər 2 saylı tam orta məktəbin şagirdi Mirzəliyeva Zəfirə Vüsal qızı II dərəcəli diplomla təltif olunub.

Müsabiqə qaliblərinə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

14.06.2019-cu il tarixində Şikar Şikarov adına Sündü kənd tam orta məktəbində "Son zəng" tədbiri keçirildi



Tədbirdə Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Kənan Rəhimli, Metodkabinetin müdiri Mahir Soltanov, məktəbin pedaqoji kollektivi, va-

lideyinlər, şagirdlər və ötən il məktəbi bitirərək yüksək balla ali məktəblərə qəbul olmuş məzunlar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.

İlk öncə məktəbin qocaman müəllimləri olmuş Nəriman müəllim və Mülkəsaheb müəllimin iştirakı ilə Azərbaycan Respublikasının Milli Qəhrəmanı Şikar Şikarovun abidəsi önünə gül dəstələri qoyuldu. Sonra məktəbin direktoru Ziya Məlikov giriş sözü ilə tədbiri açaraq məktəbin 100 illik tarixindən danışaraq şagirdlərin qazandıqları uğurları qeyd etdi.

Tədbirdə çıxış edən qonaqlar, müəllimlər, valideyinlər və digər iştirakçılar çox həvəslə məktəbin uğurlarından danışaraq məzunlara gələcək həyat yollarında uğurlar arzuladılar.

Tədbir şagirdlərin hazırladıqları şeirlər və kiçik səhnəciklərlə sona çatdı

Südü kənd tam orta məktəbin müəllimi Cahid Nəzərov

Pərakəndə ticarətdə e-qaimələr 71,3 faiz artıb

Bakıda keçirilmiş III Milli Mühasiblər Forumunun son panel iclası qanunvericilikdə edilmiş dəyişikliklərin mühasibat uçotuna təsiri, vergi sahəsində aparılan islahatlar, eləcə də əməkhaqqı və ona bərabər tutulan ödəmələrin tənzimlənməsində yaranmış uyğunsuzluqlara həsr edilib.

Vergilər Nazirliyinin İqtisadi təhlil departamenti-nin baş direktoru Natiq Şirinov

çığışında vergi islahatlarının nəticələrinin qiymətləndirilməsindən danışdı. Bildirib ki, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədi mütərəqqi, mükəmməl və

beynəlxalq standartlara cavab verən vergi sisteminin formalaşdırılmasıdır. Bu dəyişikliklərin əksər hissəsi həm də beynəlxalq qanunvericiliklə uzlaşır: "İkinci məsələ, innovasiya yönümlü iqtisadiyyatın inkişafını təmin edən və qeyri-neft sektorunun ixrac potensialını gücləndirən vergi siyasətinə üstünlük verilməsidir. Son illərdə ölkədə aparılan iqtisadi islahatların başlıca qayələrindən biri qeyri-neft sektorunda ixracın stimullaşdırılması, ixracın təşviqi səndələrinin verilməsidir. Təbii ki, vergi siyasəti də bununla uzlaşmalıdır. Əsas məsələlərdən biri də vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin qurulmasıdır. Məqsəd bütün münasibətlərin şəqli çərçivədən üfqi çərçivəyə salınması ilə yanaşı, vergi ödəmə verdişinin cəmiyyətin normasına çevrilməsinə, vergilərin könüllü ödənilməsinə nail olmaqdır".

Şəffaflığın təmin olunması çərçivəsində görülən işlərə toxunan N.Şirinov dəyişikliklərdən biri kimi səyyar vergi yoxlamalarının sayının kəskin şəkildə azaldılmasını qeyd edib. Ötən ilin vergi ödəyiciləri üçün keçid ili elan edildiyini xatırladan nazirlik rəsmisi bunun vergi ödəyiciləri ilə vergi orqanları arasında təmasın üfqi çərçivəyə salınması ilə uçotun dürüstləşməsi, bərpası məqsədi daşdığına deyib: "Söhbət, ilk növbədə, mühasibat uçotunun bərpasından gedir. Buna görə də həm ötən il, həm də bu ilin 5 ayında səyyar vergi yoxlamalarının sayı əvvəlki illərlə müqayisədə üç dəfədən çox azalıb. Buna baxmayaraq, bir yoxlamaya düşən səyyar vergi yoxlaması üzrə hesablanan məbləğlər 3,5 dəfə artıb".

Məqsəd bütün münasibətlərin şəqli çərçivədən üfqi çərçivəyə salınması ilə yanaşı,

vergi ödəmə verdişinin cəmiyyətin normasına çevrilməsinə,

vergilərin könüllü ödənilməsinə nail olmaqdır

N.Şirinov çıxışında vergi daxilolmaları barədə bəzi statistik məlumatları da açıqlayıb. Bildirib ki, ötən ilin 5 ayı ilə müqayisədə bu ilin ilk 5 ayında vergi daxilolmalarında 8,3 faiz artım olub. Qeyri-dövlət sektoru üzrə vergi daxilolmalarında 10 faiz, qeyri-neft-qaz sektoru üzrə 16,1 faiz, qeyri-neft-qaz sektorunun özəl bölməsində 17,6 faiz artım olub. Regionlardan vergi daxilolmaları isə 8,6 faiz artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin 5 ayında məcburi dövlət sosial sığorta yığımları 18,2 faiz, işsizlikdən sığorta məbləğləri isə 72,8 faiz artıb.

Dövriyyələrin "ağarmasının" Vergilər Nazirliyi üçün prioritet olduğunu vurğulayan N.Şirinovun sözlərinə görə, ötən ilin 4 ayı ilə müqayisədə 2019-cu ilin ilk 4 ayında qeyri-neft sektorunda dövriyyələr 6,3 faiz "ağarıb". E-qaimə üzrə rəsmiləşdirilən dövriyyələr isə təxminən 10 faizdən çox artaraq 16,8 faiz təşkil edib. Topdan ticarət üzrə dövriyyələrdə 16, 7 faiz artım baş verib. E-qaimə-faktura ilə rəsmiləşən topdan ticarət isə 42,5 faiz artıb. İstehsal üzrə cəmi dövriyyələr 13,5 faiz, istehsalda e-qaimə-faktura üzrə rəsmiləşən dövriyyə isə 30 faizə yaxın yüksəlib. Pərakəndə ticarət üzrə dövriyyələrin artımı 37,4 faiz təşkil edib. Pərakəndə ticarətin əldə etdiyi e-qaimələr isə bundan 2 dəfədən çox - 71,3 faiz artıb: "Eyni mənzərə iasə üzrə dövriyyədə də müşahidə edilib. Burada 19,8 faizlik artım olduğu halda, iasə sektorunda mal, iş və xidmətlərin e-qaimə-faktura ilə əldə edilməsi səviyyəsi 43,3 faiz artıb. Burada da 2 dəfədən çox artım olub".

Departament direktoru alkoqollu içkilər və bütün məmulatları üzrə göstəriciləri də açıqlayıb. Bildirib ki, alkoqollu içkilər üzrə istehsalın həcmi ötən ilin 4 ayı ilə müqayisədə bu ilin 4 ayında 12,1 faiz, alkoqollu içkilər üzrə dövriyyə 62,2 faiz, onların satışında e-qaimə-faktura üzrə rəsmiləşən dövriyyə isə 2 dəfədən çox artıb. Tütün məmulatları istehsalının həcmi 2,7 dəfə, dövriyyə 8,4 dəfə, e-qaimə ilə rəsmiləşən dövriyyə isə 9,1 dəfə artıb.

Qobustan rayonunda tikinti-quruculuq işləri davam edir

Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası xüsusən bölgələrin inkişafında əhəmiyyətli rol oynayır. Sözügedən dövlət proqramları Qobustan rayonunda da uğurla icra edilib.

2019-cu ilin may ayında ölkə rəhbəri cənab İlham Əliyev Qobustan rayonunda səfərdə olmuş, rayonumuz üçün bir neçə sərəncamlar imzalamışdır. Onlardan biri də əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün verilmişdir. Belə ki, 70-ci illərdə təməli qoyulan, qəzalılıq şəraitdə çoxmənzilli binalarda yaşayan əhali üçün 48 mənzilli, 4 mərtəbəli, 2 bloklu yaşayış binasının tikintisi üçün Qobustan RİH-nə 3 milyon manat vəsait ayırmışdır. Hal-hazırda həmin binanın tikintisinin layihə-smeta sənədləri təmamlanma üzrədir. Bu yaxın zamanlarda qəzetdə elan edilən tenderin qalibi müəyyən olunacaq və həmin qalib tikinti şirkəti tərəfindən binanın inşasına başlanılacaqdır. Bu sərəncam bütün Qobustanlıları və qəzalı vəziyyətdə olan binanın sakinlərini çox sevindirdi və onların hər biri ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirdilər. Həmin binada 26 mənzil 3 otaqlı, 14 mənzil 2 otaqlı, 8 mənzil 1 otaqlı olacaqdır. Bütün mənzillər tam

təmirlə və mətbəx mebeli ilə təmin olunaraq sakinlərin istifadəsinə verilməkdədir.

Binanın qarşısında sakinlərin istirahəti üçün yaşıllıq zolağı salınaraq ağaclar ekilməsi nəzərdə tutulmuşdur.

Səfər çərçivəsi zamanı Qobustan-Ərəbqədim-Göydərə-Nardaran kəndlərini birləşdirən yolun asfaltlanması üçün Azərbaycan Aftomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 2 milyon manat vəsait ayırıb. Hal-hazırda həmin yolun tikintisi agentlik tərəfindən başlanılmış, işlər sürətlə aparılır. Qeyd etmək istəyirəm ki, indiki dövrə qədər həmin kəndlərin asfalt örtüklü yolları olamaması səbəbindən kənd sakinləri öz məhsullarını rayona daşınmasında çətinliklərlə üzləşirdilər. Bundan sonra həmin kəndlərin sakinlərinin rayonla əlaqəsi daha da yaxşılaşacaqdır.

Səfər çərçivəsində növbəti sərəncam Südü kəndində 360 şagird yerlik tam orta məktəb binasının tikintisi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manata vəsait ayırmışdır. Hal-hazırda həmin məktəbin layihə-smeta sənədləri hazırlanır və yaxın günlərdə tikintisinə başlanacaqdır.

Ənənəvi olaraq hər il Qobustan rayonunda və Qobustan şəhərində Qobustan RİH başçısı cənab Adil

Məmmədovun rəhbərliyi və təşəbbüsü əsasında abadlıq-quruculuq işləri aparılır. Belə ki, Qobustan şəhər ərazisində yerləşən (keçmiş Nərimankənd kəndi adlanan) bərhad vəziyyətdə olan küçələr asfaltlanma davam etdirilir.

Məişət-mənzil tullantılarının müvəqqəti saxlanması üçün (zibil poliqonu) şəhərdən kənar ərazilər hərisəlanmış, bu da şəhərin zibil tullantılarından təmizlənməsinə çox köməklik edir.

RİH-nin başçısı cənab Adil Məmmədov Azərişiq səhimdar cəmiyyətinin sədrindən xahişi əsasında Qobustan şəhəri Elektrik Şəbəkənin əməkdaşları tərəfindən rayonumuza 100-lə işiq dirəkləri gətirilmiş, sip kabelleşmə aparılmışdır. Bu da enerji itkisinin qarşısının alınmasına gətirib çıxarıb.

Hər il olduğu kimi bu ildə şəhərin görüntüsünün yaxşılaşdırılması məqsədi ilə minlərlə qızılgül kolları, ağaclar ekilib və onların qorunması, qulluğu üçün xüsusi adamlar ayrılmışdır. Görülən bütün tikinti və abadlıq işləri şəxsən Adil Məmmədov cənabları nəzarətində saxlayır, mütəmadi olaraq öz bilik və tövsiyələrini verir.

Qobustan rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Məzahir Əliyev

Təsisçi: Qobustan Rayon İcra Hakimiyyəti
www.qobustan-ih.gov.az

Baş redaktor:
Ruslan Şahbazov
Tel.: (050) 524 28 10
(070) 224 28 10

Ünvan:
Qobustan şəhəri, Heydər Əliyev prospekti. Qobustan Rayon İcra Hakimiyyətinin binası.
Qəzet ayda iki dəfə çıxır

Qəzet "Son dəqiqə"
mətbəəsində çap olunmuşdur
Tiraj: 2000
E_mail: qobustanqazeti@mail.ru